

Kurs işinin məzmunu və tərtibatına qoyulan ümumi tələblər

1.Kurs işinin quruluşu aşağıdakı kimi olmalıdır:

- Titul vərəqi (əlavə edilir)
- Kurs işi üçün tapşırıq vərəqi (semestrin əvvəlində tələbəyə verilməlidir)
- Mündəricat (əlavə edilir)
- Giriş
- Əsas hissə
- Nəticə
- İstifadə olunan ədəbiyyatın siyahısı (əlavə edilir)
- Əlavələr (lazım olduqda)

1.1.Kurs işinin titul vərəqində aşağıdakı informasiya əks olunmalıdır:

- ali məktəbin, fakültə və kafedranın adı
- kurs işinin adı
- tələbənin soyadı, adı və atasının adı
- ixtisas və qrup nömrəsi
- elmi rəhbərin soyadı adı və atasının adı, elmi dərəcəsi və elmi adı
- kurs işinin təhvil verilmə və müdafiə tarixi, elmi rəhbərin imzası və qiyməti
- təhsil müəssisəsinin yerləşdiyi şəhər
- işin yazılma tarixi

1.2.Kurs işinin həcmi (Əsas hissə) kompyuterdə yığılmış 10-15 vərəqdən ibarət olmalıdır (A3 Times AzLat, 14). Mətdəki sözlər, formullar və şərti işarələr eyni rəngdə və ölçüdə olmalıdır.

Kurs işinin mətnini aşağıdakı ölçülərə riayət etməklə yazmaq lazımdır:

Yuxarı – 2 sm

Aşağı – 2 sm

Sol – 2.5 sm

Sağ – 1.5 sm

Sətirlər arası məsafə - 1.5, başlıqlar və sonrakı sətir ilə başlıq arasındakı məsafə 2 sm olmalıdır. Ayrı sətirdə çap olunmuş "MÜNDƏRİCAT", "GİRİŞ", "NƏTİCƏ" sözləri müvafiq struktur hissələrinin başlığı olmalıdır. Başlıqların altından xətt çəkilmir.

1.3.İllustrasiyalar onlara verilən ilk istinaddan sonra yerləşdirilməlidir. İllustrasiyalar "Şəkil" sözü ilə işarəlenir və rum rəqəmləri ilə bölmə daxilində ardıcılıqla nömrələnir. Nömrədə bölmənin və illustrasiyanın sıra nömrəsi nöqtələrlə ayrılaraq verilməlidir, məsələn, "Şəkil 1.2". Əgər işdə yalnız bir illustrasiya verilmişdirsə, o nömrələnmir.

1.4.Cədvəllər ərəb rəqəmləri ilə bölmə daxilində ardıcılıqla nömrələnir. Cədvəlin qarşısında onun adı verilir. Yuxarı sağ tərəfdə müvafiq adın üstündə nömrəsi göstərməklə "Cədvəl" sözü yazılır. Nömrədə bölmənin və cədvəlin sıra nömrəsi

nöqtələrlə ayrılaraq verilməlidir, məsələn “Cədvəl 2.1”. Mətnədə hər bir cədvələ istinad olmalıdır.

1.5.Mətnədəki istinadlar kodlaşdırma üsulu ilə verilməlidir. İstinaddan sonra istinad edilən əsərin ədəbiyyat siyahısındakı sıra nömrəsi və istinadın götürüldüyü səhifə mötərizədə göstərilməlidir, məsələn (3,12) yəni, siyahıdakı üçüncü əsərin 12-ci səhifəsi.

1.6.Kurs işi boyunca bütün izahat cəm şəklində birinci şəxsin adından müəyyən (məsələn: müəyyən edirik, qəbul edirik) və ya qeyri-müəyyən formalarda (məsələn: müəyyən edilir, seçilir, qəbul edilir və s.) yazılmalıdır.

1.7.Kurs işində plagiatın olub-olmaması yoxlanılır, işin rəhbəri belə bir yoxlama olacağı, istifadə etmənin dərəcələri və işi təhvil verməmişdən əvvəl müstəqil olaraq onu yoxlamalı olduğu barədə tələbəni məlumatlandırmalıdır.

İşin bütün vərəqləri bir qovluğa tikilir və ya cildlənir.

Bitirilmiş və tam tərtib edilmiş kurs işi və onun elektron variantı (diskdə) elmi rəhbərə təqdim edilməlidir.